

**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmişdir.

**ƏSAS STATİSTİK GÖSTƏRİCİLƏR ÜZRƏ MƏLUMATLARA
YENİDƏN BAXILMASI REQLAMENTİ**

Bakı - 2012

Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas proseduraları

Məlumatların yenidən nəzərdən keçirilməsi (baxılması) dedikdə, rəsmi statistika orqanı tərəfindən əvvəllər ictimaiyyətə açıqlanan məlumatlarda düzəlişlərin edilməsi başa düşülür.

Nəşr olunmuş məlumatların yenidən nəzərdən keçirilməsi statistik fəaliyyətin əsas tərkib hissəsi kimi bütün ölkələr üçün vacib tədbirlərdən biridir. Məlumatların yenidən nəzərdən keçirilməsi statistik göstəricilərin işlənməsi və nəşr edilməsi prosesi ilə bağlıdır. Bu baxımdan məlumatların yenidən nəzərdən keçirilməsi üzrə siyasətin işlənməsi vacibdir. Beynəlxalq miqyasda məlumatların müqayisə olunmasının təmin edilməsi zərurəti statistik məlumatların təkrar nəzərdən keçirilməsinə tələbatı artırır.

Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas məqsədi ictimaiyyəti zəruri statistik məlumatlarla təmin etmək və müstəqil, etibarlı, açıq və düzgün təşkilat kimi öz nüfuzunu məqsədyönlü şəkildə həm ölkədaxilində, həm də beynəlxalq səviyyədə yüksəltməkdən ibarətdir. Məlumatların nəzərdən keçirilməsinin hamıya məlum olan prosedurlarının mövcudluğu məhz bu məqsədə xidmət edir.

Belə siyasətin hazırlanması istifadəçilərə yoxlamaların nəticələrindən istifadə etmək imkanı yaradır. Məlumatların yenidən baxılması sahəsində hazırlanmış siyasətin əsas əlamətləri kimi onların həyata keçirilməsinin əvvəlcədən təyin olunmuş qrafikinin olması, ilbəil onun sabitliyi, dəqiqliyi, yoxlamanın səbəbləri və nəticələri haqqında ilkin xəbərdarlıq, istifadəçilərin yoxlanılan göstəricilər üzrə zaman sıralarına çıxışının asan olması, statistik nəşrlərə və məlumat bazalarına daxil edilən bu cür yenidən baxılmalar üzrə lazımı qeydlərin olması vacib sayılır. Məlumatlara yenidən baxılma əvvəlcədən müəyyən olunmuş qrafik əsasında həyata keçirilir və istifadəçilər arasında narahatçılığa əsas yaratmır. İstifadəçilərin tələbatlarının ödənilməsi üçün statistik orqan tərəfindən ilkin göstəricilər hazırlanır və yeni informasiyalar daxil olduqca, həmin göstəricilər yenidən nəzərdən keçirilir. Məlumatların təkrar nəzərdən keçirilməsi aylıq, rüblük və illik göstəricilərə şamil edilir. Məlumatların dəqiqləşdirilməsi istifadəçilərin maksimal dərəcədə aktual və dəqiq məlumatlarla təmin edilməsi məqsədilə həyata keçirilir. Statistik məlumatların müəyyən müddət keçdikdən sonra təkrar dəqiqləşdirilməsi rəsmi statistik məlumatlara olan inama mənfi təsir etməsi təsəvvürünü yarada bilər, lakin, digər tərəfdən, nəşr edilmiş göstəricilərdə yeni məlumatların vaxtında nəzərə alınmaması gələcəkdə daha çox dəqiqləşdirmələrin həyata keçirilməsinə səbəb ola bilər. Bundan əlavə, aşkar olunmuş yeni məlumatlar əsasında göstəricilərə vaxtında düzəlişlərin edilməməsi və nəşr olunmuş göstəricilərdə mövcud olan ən aktual məlumatların nəzərə alınmaması statistikaya olan etibara daha güclü zərbə vurur.

Dəqiqlik. Statistik məlumatların dəqiqliyi nəzərdə tutulan ölçmələri əks etdirən məlumatların kəmiyyət göstəricilərini və ya xarakteristikalarını təsvir edir. Bu anlayış çoxcəhətlidir. Təcrübədə vahid ümumi göstərici və ya dəqiqliyin ümumi ölçüsü (meyarı) mövcud deyil. Bir qayda olaraq, bu meyar statistik göstəriciləri səhvlər nöqtəyi-nəzərindən qiymətləndirir və ənənəvi olaraq, səhv (sistematik səhv) və variantlıq (təsadüfi səhv) kimi elementlərə bölünür, həmçinin ölçmədə buraxılan

səhvləri azaltmaq məqsədilə statistik idarələr tərəfindən aparılan proseduraların təsvirini verir. Seçmə müayinələrdən alınan qiymətləndirmələrə uyğun olaraq növbəti göstəricilərdən istifadə etməklə dəqiqliyi ölçmək olar: əhatə, seçmənin səhvləri, cavablarda səhvlər, məlumatların işlənməsinin səhvləri, həmçinin ölçünün və ya modelin səhvləri.

Aktuallıq. Statistik məlumatların aktuallığı - məlumatların istifadəçilərin real ehtiyaclarını təmin etmə dərəcəsini əks etdirir. Bunun nəticəsində, aktuallığın qiymətləndirilməsi, istifadəçilər və onların qruplarının aşkar olunması tələb olunur. Belə proqramın hazırlanması üçün mövcud və potensial istifadəçilərin müxtəlif ehtiyacları arasında balans müəyyən edilməlidir. İstifadəçilər arasında Dövlət Statistika Komitəsi tərəfindən aparılan məmnunluq sorğuları və onların nəticələri aktuallıq göstəricisi kimi ola bilər.

Məlumatlara yenidən baxılmanın səbəbləri

Bir qayda olaraq yenidən baxılmanın iki növü var:

a) “normal” statistik prosedura ilə əlaqədar yenidən baxılma:

- statistik göstəricinin hesablanmasında istifadə olunan məlumat mənbəyinə yeni, daha dəqiq məlumatların əlavə olunması. Məsələn, əvvəlcə iri təsərrüfat subyektlərinin məlumatları əsasında göstərici hesablanır, sonra daha kiçik subyektlərdən məlumat toplandıqca göstəricilərdə düzəlişlər edilir;

- bəzən, cari məlumatlar mövcud olmur, buna görə də ilkin göstəricilər əvvəlki dövrün məlumatlarının ekstrapolyasiyasına (əvvəlki dövrdə ardıcıl mövcud olan göstəricinin tendensiyasının növbəti dövrə şamil edilməsi) əsaslanır, statistik metodlardan istifadə etməklə göstərici şərti olaraq hesablanır. Sonradan məlumatlar daxil olduqca şərti hesablanmış göstəricilərdə düzəlişlər edilir;

- mövsümi amillərin təsirini əks etdirən mövsümlilik əmsalının yenilənməsi. Yenicə başa çatmış il üzrə mövsümi amillərin təsiri hesablanır və həm müvafiq il, həm də əvvəlki bir neçə il üzrə mövsümi amilə əsaslanaraq yeni əmsal nəzərə alınmaqla göstəricilər hesablanır;

- indekslərin hesablanmasında istifadə olunan baza ilinin dəyişdirilməsi. Bu həm ayrılıqda, həm də indeksin hesablanmasında istifadə olunan xüsusi çəki əmsallarının dəyişdirilməsi ilə əlaqədar olaraq baş verir;

- statistik göstəricinin hesablanmasında istifadə olunan metodlarda, metodologiyada dəyişiklikliyin edilməsi, statistik göstəricilərin, məlumatların mahiyyətində, izahında və təsnifatlarda dəyişiklikliyin olması;

- respublika miqyasında statistik tədbirlərin - əhalinin siyahıyaalınması, kənd təsərrüfatı siyahıyaalınması və iqtisadi siyahıyaalmalar nəticəsində siyahıyaalmalararası dövr üzrə müvafiq göstəricilərdə düzəlişlərin edilməsi.

b) rəsmi statistika hesabatlarını təqdim edən statistik vahidlərin məlumatlarında baş vermiş səhvlərin, habelə ayrı-ayrı mənbələrdən daxil olan məlumatların istifadəsi zamanı yaranan səhvlərin düzəldilməsi. Səhvlər aşkar olunduqdan sonra onların düzəldilməsinin dərhal həyata keçirilməsi vacibdir. Bu tip düzəlişlər qrafikdən kənar həyata keçirilir.

Həyata keçirilmə vaxtına görə məlumatların yenidən nəzərdən keçirilməsi aşağıdakı kimi qruplaşdırılır:

Cari – aylıq və rüblük məlumatlarda düzəlişlərin edilməsi;

İllik – il üzrə düzəlişlər aylar və ya rüblər üzrə məlumatlar hazır olduqdan sonra həyata keçirilir. İllik düzəlişlər adətən bir neçə ili əhatə edir.

Genişmiqyaslı – adətən statistik metodlarda, təsnifatlarda baş verən dəyişikliklərlə əlaqədar olaraq aparılır və uzunmüddətli dövrü əhatə edir.

Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prinsipləri:

Məlumatların yenidən nəzərdən keçirilməsi istifadəçilərə kömək etməklə yanaşı, eyni zamanda məlumatların beynəlxalq səviyyədə daha real müqayisə olunmasına imkan verir. Məlumatların yenidən nəzərdən keçirilməsi aşağıdakı prinsiplərə əsaslanır:

1) məlumatların nəzərdən keçirilməsinin səbəbləri və təqvim barədə statistik orqanın elanı nəşr olunmalı və istifadəçilər tərəfindən asan əldə olunmalıdır;

2) yenidən baxılmanın həyata keçirilməsi təqviminin istifadəçilər üçün vacib olduğu nəzərə alınmalı, yenidən baxılma dövrü illər üzrə sabit olmalı və vaxtında həyata keçirilməlidir;

3) geniş konseptual və metodoloji dəyişikliklər (yeni təsnifatların tətbiqi və s.) adətən hər dörd-altı ildən bir həyata keçirilməlidir ki, istifadəçilərə narahatçılıq yaratmasın;

4) bir-birinlə qarşılıqlı əlaqədə olan göstəricilər dinamika sıralarının əldə edilməsinin mümkünüyü üçün belə düzəlişlər son bir neçə ili əhatə etməlidir;

5) həm ilkin, həm də düzəlişlər olunan zaman məlumatların dəqiqliyi qorunmalıdır;

6) hər bir statistik göstərici üzrə dinamika sıralarında ardıcılıq, yekdillik təmin olunmalıdır;

7) məlumatlara yenidən baxılma barədə geniş məlumatlar rəsmi şəkildə qeyd olunmalı və istifadəçilər üçün açıq olmalıdır. Rəsmi qeyd kimi aşağıdakı şərtlər vacibdir: statistik nəşrlərdə həm ilkin, həm də nəzərdən keçirilmiş məlumatlar barədə qeydin olması, yenidən baxılmanın səbəbinin izah olunması, ardıcıl dinamika sıralarını təşkil etmək mümkün olmadıqda yaranan boşluqların izah edilməsi;

8) bu və ya digər statistik sahə ilə bağlı istifadəçilərə məlumatların yenidən nəzərdən keçirilməsinin nəticələrinin miqyası barədə məlumat verilməlidir;

9) məlumatlarda düzəlişlərin edilməsini həyata keçirərkən statistik orqanın kifayət qədər maliyyə və inzibati resurslara malik olması vacibdir.

Məlumatların dəqiqləşdirilməsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması və lazımsız tənqidlərlə üzləşməmək üçün statistik məlumatların dəqiqləşdirilməsi və yenidən baxılması sahəsində düşünülmüş və şəffaf siyasət həyata keçirilməlidir. Həmin siyasətin ən vacib tərkib hissəsi statistik məlumatların hazırlanması, dəqiqləşdirilməsi və dərc olunması təqviminin işlənilməsidir.

Yuxarıda qeyd olunanları nəzərə almaqla, bu siyasətin həyata keçirilməsi məqsədilə Dövlətstatkomun sahə şöbələri tərəfindən müvafiq sahələr üzrə statistik məlumatların işlənməsi, təkrar yoxlanması qaydaları hazırlanmış və təqvimli tərtib olunmuşdur.

1. Mili hesablar və makroiqtisadi göstəricilər statistikas

1.1 Rüblik ÜDM

1.1.1 Birinci rüb üzrə ÜDM-in 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin birinci rübün məlumatlarına düzəlişləri, ikinci rüb üzrə əldə edilmiş statistik məlumatlar, dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.2 Birinci rüb üzrə ÜDM-in 2-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin üçüncü rüb üzrə məlumatları və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.3 Birinci rüb üzrə ÜDM-in 3-cü dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin dördüncü rüb üzrə məlumatları illik ÜDM-in ilkin qiymətləndirmələri və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.4 Birinci rüb üzrə ÜDM-in 4-cü dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin növbəti ilin birinci rübü üzrə məlumatları və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.5 Birinci rüb üzrə ÜDM-in son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.1.6 İkinci rüb üzrə ÜDM-in 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin ikinci rübün məlumatlarına düzəlişləri, üçüncü rüb üzrə əldə edilmiş statistik məlumatlar və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.7 İkinci rüb üzrə ÜDM-in 2-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin dördüncü rüb üzrə məlumatları, illik ÜDM-in ilkin qiymətləndirmələri və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.8 İkinci rüb üzrə ÜDM-in 3-cü dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin növbəti ilin birinci rübü üzrə məlumatları və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.9 İkinci rüb üzrə ÜDM-in son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.1.10 Üçüncü rüb üzrə ÜDM-in 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin üçüncü rübün məlumatlarına düzəlişləri, dördüncü rüb üzrə əldə edilmiş statistik məlumatlar, illik ÜDM-in ilkin qiymətləndirmələri və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.11 Üçüncü rüb üzrə ÜDM-in 2-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin növbəti ilin birinci rübü üzrə məlumatları və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.12 Üçüncü rüb üzrə ÜDM-in son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.1.13 Dördüncü rüb üzrə ÜDM-in 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə sahə statistika şöbələrinin dördüncü rübün məlumatlarına düzəlişləri, növbəti ilin birinci rübü üzrə məlumatları və dinamika sıralarının əlaqələndirilməsi məqsədilə aparılan hesablamalar əsasında həyata keçirilir.

1.1.14 Dördüncü rüb üzrə ÜDM-in son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.2 İllik ÜDM

1.2.1 İllik ÜDM-in 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin dörd rübü üzrə hesablanmış ÜDM-in məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.2.2 İllik ÜDM-in son dəqiqləşməsi

Dəqiqləşdirmə Dövlətstatkomun Aparatının sahə şöbələrinin, Qiymət, Əmək, Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasının şöbələrinin yekun illik məlumatları, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu və digər dövlət orqanlarının yekun məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.3 Əhalinin gəlir və xərcləri

1.3.1 Birinci rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə Dövlətstatkomun Aparatının sahə şöbələrinin, Qiymət, Əmək statistikasısı şöbələrinin rüblük məlumatları, bələdiyyə büdcələrinin gəlirləri və xərclərinə dair məlumatlar, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi və digər dövlət orqanlarının yekun məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.3.2 Birinci rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin son dəqiqləşməsi

Dəqiqləşdirmə Milli hesablar statistikasının hesabat ili üzrə yekun göstəriciləri nəzərə alınmaqla həyata keçirilir.

1.3.3 İkinci rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə Dövlətstatkomun Aparatının sahə şöbələrinin, Qiymət, Əmək statistikasısı şöbələrinin rüblük məlumatları, bələdiyyə büdcələrinin gəlirləri və xərclərinə dair məlumatlar, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi və digər dövlət orqanlarının yekun məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.3.4 İkinci rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin son dəqiqləşməsi

Dəqiqləşdirmə Milli hesablar statistikasının hesabat ili üzrə yekun göstəriciləri nəzərə alınmaqla həyata keçirilir.

1.3.5 Üçüncü rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə Dövlətstatkomun Aparatının sahə şöbələrinin, Qiymət, Əmək statistikasısı şöbələrinin rüblük məlumatları, bələdiyyə büdcələrinin gəlirləri və xərclərinə dair məlumatlar, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi və digər dövlət orqanlarının yekun məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.3.6 Üçüncü rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin son dəqiqləşməsi

Dəqiqləşdirmə Milli hesablar statistikasının hesabat ili üzrə yekun göstəriciləri nəzərə alınmaqla həyata keçirilir.

1.3.7 Dördüncü rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə Dövlətstatkomun Aparatının sahə şöbələrinin, Qiymət, Əmək statistikasısı şöbələrinin rüblük məlumatları, bələdiyyə büdcələrinin gəlirləri və xərclərinə dair məlumatlar, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi və digər dövlət orqanlarının yekun məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.3.8 Dördüncü rüb üzrə əhalinin gəlir və xərcləri göstəricilərinin son dəqiqləşməsi

Dəqiqləşdirmə Milli hesablar statistikasının hesabat ili üzrə yekun göstəriciləri nəzərə alınmaqla həyata keçirilir.

1.4 Regionlar üzrə məhsul buraxılışı

1.4.1 Yanvar-mart ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.4.2 Yanvar-iyun ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.4.3 Yanvar-sentyabr ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.4.4 Yanvar-dekabr ayları üzrə (illik) göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə illik ÜDM-in yekun göstəricisi nəzərə alınmaqla həyata keçirilir.

1.5 Xarici investisiya qoyuluşu

1.5.1 Yanvar-mart ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə tədiyə balansının məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.5.2 Yanvar-iyun ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə Tədiyə balansının məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.5.3 Yanvar-sentyabr ayları üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə Tədiyə balansının məlumatları nəzərə alınmaqla həyata keçirilir.

1.5.3 Yanvar-dekabr ayları üzrə (illik) göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə Tədiyə balansının məlumatları nəzərə alınmaqla həyata keçirilir.

2. Sənaye və tikinti statistikasını

2.1 Sənaye statistikasını

Sənaye statistikasınıın əsas göstəriciləri üzrə ilkin aylıq məlumatlar aşağıdakı kimi formalaşır:

- iri və orta müəssisələr üzrə 1-istehsal sənaye saylı rəsmi statistika hesabatı əsasında;
- bütün sənaye müəssisələri, yəni kiçik müəssisələr üzrə əlavələr də nəzərə alınmaqla (kiçik müəssisələrin göstəriciləri əvvəlki rübün məlumatları əsasında hesablanır);

Kiçik müəssisələr üzrə hər ay aparılan əlavə hesablamalarla əlaqədar olaraq ilkin göstəricilərin qiymətləndirilməsi müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Hesabat ayında sənaye məhsulu istehsalı aşağıdakı düstur əsasında hesablanır:

$$V_t = V_{t >50} + V_{t <50} + V_t^{fs} + V_t^{et}$$

Burada,

V_t - istehsalın ümumi həcmi;

$V_{t >50}$ - 1-istehsal (sənaye) hesabatının məlumatları əsasında iri və orta müəssisələr üzrə istehsalın ümumi həcmi;

$V_{t <50}$ - işçilərinin sayı 50 nəfərdən az olan kiçik müəssisələr üzrə istehsalın ümumi həcmi (əvvəlki rüb üzrə istehsalın orta aylıq həcminə əsasən hesablanır: I rübdə əvvəlki ilin IV rübünün məlumatlarından istifadə olunur; II rüb üçün cari ilin birinci rübünün məlumatlarından istifadə olunur; III rüb üçün cari ilin II rübünün məlumatlarından istifadə olunur; IV rüb üçün cari ilin III rübünün məlumatlarından istifadə olunur;

V_t^{fs} - fərdi sahibkarlar üzrə istehsal həcmi, 1-fərdi sahibkarlıq (sənaye) hesabat formasının məlumatları əsasında hesablanır;

V_t^{et} - Ev təsərrüfatlarının sənaye məhsulunun istehsal həcmi (müayinələr əsasında əldə edilmiş əmsal əsasında hesablanır).

2.1.1 Sənaye müəssisələrinin istehsal həcmi

Sənaye istehsalının həcmi–rüblük məlumatlar

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi

Rüblük məlumatların dəqiqləşdirilməsi hesabat rübündən sonrakı 27-ci iş günü aparılır. Müəssisələrin istehsal həcmi üzrə məlumatları aşağıdakılar nəzərə alınmaqla formalaşdırılır:

- hesabatə cəlb edilən müəssisələrin əvvəl təqdim etdikləri aylıq məlumatlara edilən rəsmi dəyişikliklər;
- kiçik müəssisələr üzrə rüblük məlumatların dəyişiklikləri.

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatların 2-ci dəqiqləşməsi (yekun)

Sənaye müəssisələrinin istehsal həcmi üzrə dəqiqləşdirilmiş yekunlar aşağıdakı məlumatlar əsasında formalaşır:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (sənaye) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);
- fərdi sahibkarlar tərəfindən təqdim edilmiş illik 1-fərdi sahibkarlıq (sənaye) rəsmi statistika hesabatının məlumatları;
- qeyri-sənaye fəaliyyəti ilə məşğul olan müəssisələrin sənaye məhsulunun həcminə dair məlumatları;
- ev təsərrüfatlarının istehsal etdikləri sənaye məhsuluna hesablanan əlavələrin dəqiqləşdirilmiş həcmi.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin may ayıdır.

Sənaye istehsalının həcmi - illik məlumatlar

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi (yekun)

Aylıq və rüblük hesabatlardan formalaşdırılan illik məlumatlar ilin yekununa görə aşağıdakılar əsasında dəqiqləşdirilir:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (sənaye) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);
- fərdi sahibkarlar tərəfindən təqdim edilmiş illik 1-fərdi sahibkarlıq (sənaye) rəsmi statistika hesabatının məlumatları;
- qeyri-sənaye fəaliyyəti ilə məşğul olan müəssisələrin sənaye məhsulunun həcminə dair məlumatları;
- ev təsərrüfatlarının istehsal etdikləri sənaye məhsuluna hesablanan əlavələrin dəqiqləşdirilmiş həcmi.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin may ayıdır.

2.1.2 Sənaye müəssisələrinin məhsul istehsalının həcmi və yüklənməsi (dəyər və natura ifadəsində)

Sənaye müəssisələrinin məhsul istehsalının həcmi və yüklənməsi (dəyər və natura ifadəsində) - rüblük məlumatlar

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatlarının 1-ci dəqiqləşməsi

Rüblük məlumatların dəqiqləşdirilməsi hesabat rübündən sonrakı 27-ci iş günü aparılır. Müəssisələrin istehsal həcmi üzrə məlumatları aşağıdakılar nəzərə alınmaqla formalaşdırılır:

- hesabata cəlb edilən müəssisələrin əvvəl təqdim etdikləri aylıq məlumatlara rəsmi dəyişiklikləri;
- kiçik müəssisələr üzrə rüblük məlumatların dəyişiklikləri.

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatların 2-ci dəqiqləşməsi (yekun)

Sənaye müəssisələrinin istehsal həcmi üzrə dəqiqləşdirilmiş yekunlar aşağıdakı məlumatların əsasında formalaşır:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (sənaye) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);
- fərdi sahibkarlar tərəfindən təqdim edilmiş illik 1-fərdi sahibkarlıq (sənaye) rəsmi statistika hesabatının məlumatları;
- qeyri-sənaye fəaliyyəti ilə məşğul olan müəssisələrin sənaye məhsulunun həcminə dair məlumatları;
- ev təsərrüfatlarının istehsal etdikləri sənaye məhsuluna hesablanan əlavələrin dəqiqləşdirilmiş həcmi.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin may ayıdır.

Sənaye müəssisələrinin istehsal həcmi və malların yüklənməsi (dəyər və natura ifadəsində) - illik məlumatlar

Sənaye müəssisələrinin istehsal həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi (yekun)

Aylıq və rüblük hesabatlardan formalaşdırılan illik məlumatlar ilin yekununa görə aşağıdakılar əsasında dəqiqləşdirilir:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (sənaye) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);
- fərdi sahibkarlar tərəfindən təqdim edilmiş illik 1-fərdi sahibkarlıq (sənaye) rəsmi statistika hesabatının məlumatları;
- qeyri-sənaye fəaliyyəti ilə məşğul olan müəssisələrin sənaye məhsulunun həcminə dair məlumatları;
- ev təsərrüfatlarının istehsal etdikləri sənaye məhsuluna hesablanan əlavələrin dəqiqləşdirilmiş həcmi.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin may ayıdır.

2.1.3 Sənaye məhsulu istehsalının indeksi

Sənaye məhsulu istehsalının indeksi

İqtisadi fəaliyyət növlərinə görə fiziki həcm indeksi sənaye məhsulunun fiziki həcm indeksinin hesablanma metodologiyasına uyğun olaraq formalaşdırılır. Sənaye məhsulu indeksinin dəqiqləşdirilməsinin aparılma tezliyi məhsul növlərinin istehsalına dair məlumatların dəqiqləşdirilmə tezliyindən asılıdır.

Sənaye istehsalı indeksinin ilkin hesablanması iri və orta müəssisələr üzrə hər ay aparılır.

Sənaye məhsulu istehsalı indeksinin 1-ci dəqiqləşdirilməsi

Aylıq indekslərin dəqiqləşdirilməsi rüblük olaraq hesabat rübündən sonrakı 27-ci iş günü aparılır. İndekslər bütün müəssisələri əhatə etməklə yenidən hesablanır (iri, orta və kiçik).

Sənaye məhsulu istehsalı indeksinin 2-ci dəqiqləşdirilməsi (yekun)

İndekslərin yekun dəqiqləşdirilməsi aşağıdakılar nəzərə alınmaqla aparılır:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (sənaye) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);
- fərdi sahibkarlar tərəfindən təqdim edilmiş illik 1-fərdi sahibkarlıq (sənaye) rəsmi statistika hesabatının məlumatları.

2.2 Tikinti statistikas

Tikinti statistikasının əsas göstəriciləri üzrə ilkin aylıq məlumatları aşağıdakı kimi formalaşır:

- iri və orta müəssisələr üzrə 2-investisiya və 1-istehsal (tikinti) sayılı rəsmi statistika hesabatları əsasında;
- bütün tikinti müəssisələri, yəni kiçik müəssisələr üzrə əlavələr də nəzərə alınmaqla (kiçik müəssisələrin göstəriciləri əvvəlki rübün məlumatları əsasında hesablanır);

Kiçik müəssisələr üzrə hər ay aparılan əlavə hesablamalarla əlaqədar olaraq ikin göstəricilərin qiymətləndirilməsi müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Bütün müəssisələr üzrə əlavə hesablamalar aşağıdakı kimi aparılır:

$$V_t = V_t^{>50} + V_t^{<50} + V_t^{ft}$$

Burada,

V_t - əsas kapitalla yönəldilmiş investisiyaların cəmi;

$V_t^{>50}$ - 2-investisiya aylıq hesabatının məlumatları əsasında iri və orta müəssisələrin göstəriciləri;

$V_t^{<50}$ - kiçik müəssisələr üzrə əsas kapitalla yönəldilmiş investisiyalar. I rübdə əvvəlki ilin IV rübünün məlumatlarından, II rüb üçün cari ilin I rübünün məlumatlarından, III rüb üçün cari ilin II rübünün məlumatlarından, IV rüb üçün cari ilin III rübünün məlumatlarından istifadə olunur;

V_t^{ft} - fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikililərinin istifadəyə verilməsi haqqında 1-FT rüblük hesabatının məlumatları əsasında. I rüb üçün əvvəlki ilin IV rübünün məlumatlarından, II rüb üçün cari ilin I rübünün məlumatlarından, III rüb üçün cari ilin II rübünün məlumatlarından, IV rüb üçün cari ilin III rübünün məlumatlarından istifadə olunur.

2.2.1 Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi

Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi - rüblük məlumatlar

Əsas kapitalla yönəldilmiş investisiya üzrə məlumatların 1-ci dəqiqləşməsi

Rüblük məlumatların dəqiqləşdirilməsi hesabat rübündən sonrakı ayın 25-i aparılır. Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi üzrə məlumatlar aşağıdakılar nəzərə alınmaqla formalaşdırılır:

- hesabatla cəlb edilən müəssisələrin əvvəl təqdim etdikləri aylıq məlumatlara rəsmi dəyişiklikləri;
- kiçik müəssisələr və bələdiyyələr üzrə rüblük məlumatlar.
- fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikililərinin istifadəyə verilməsi haqqında 1-FT rüblük hesabatının məlumatları.

Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi üzrə məlumatların 2-ci dəqiqləşməsi (yekun)

Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi üzrə dəqiqləşdirilmiş yekunlar aşağıdakı məlumatların əsasında formalaşır:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 2-investisiya rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr və bələdiyyələr daxil olmaqla);
- fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikililərinin istifadəyə verilməsi haqqında 1-FT rüblük hesabatının məlumatları.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin aprel ayıdır.

Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi - illik məlumatlar

Əsas kapitalla yönəldilmiş investisiyanın həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi (yekun)

Aylıq və rüblük hesabatlardan formalaşdırılan illik məlumatlar ilin yekununa görə aşağıdakılar əsasında dəqiqləşdirilir:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 2-investisiya rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr və bələdiyyələr daxil olmaqla);
- fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikililərinin istifadəyə verilməsi haqqında 1-FT rüblük hesabatının məlumatları.

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin aprel ayıdır.

2.2.2 Tikinti işlərinin həcmi

Tikinti işlərinin həcmi–rüblük məlumatlar

Tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi

Rüblük məlumatların dəqiqləşdirilməsi hesabat rübündən sonrakı ayın 25-i aparılır. Tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi üzrə məlumatlar aşağıdakılar nəzərə alınmaqla formalaşdırılır:

- hesabatla cəlb edilən müəssisələrin əvvəl təqdim etdikləri aylıq məlumatlara rəsmi dəyişiklikləri;
- kiçik müəssisələr üzrə rüblük məlumatların dəyişiklikləri.

Tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi üzrə məlumatların 2-ci dəqiqləşməsi (yekun)

Tikinti işlərinin həcmi üzrə dəqiqləşdirilmiş yekunlar aşağıdakı məlumatların əsasında formalaşır:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (tikinti) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin aprel ayıdır.

Tikinti işlərinin həcmi - illik məlumatlar

Tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi üzrə məlumatların 1-ci dəqiqləşməsi (yekun)

Aylıq və rüblük hesablardan formalaşdırılan illik məlumatlar ilin yekununa görə aşağıdakılar əsasında dəqiqləşdirilir:

- bütün müəssisələr tərəfindən təqdim edilmiş illik 1-istehsal (tikinti) rəsmi statistika hesabatının məlumatları (kiçik müəssisələr daxil olmaqla);

Məlumatların sonuncu dəqiqləşdirilmə tarixi hesabat ilindən sonrakı ilin aprel ayıdır.

3. Əhali və gender statistikasi

Əhalinin sayı

Aylar üzrə əhalinin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əhalinin təbii və miqrasiya hərəkətinin ilkin məlumat nəticəsində əldə edilən ümumi göstəriciləri əsasında təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Əhalinin sayının hesablanması üçün əvvəlki ayın 1-i vəziyyətinə olan əhalinin sayının üzərinə doğulanların və immiqrantların (daimi yaşamaq üçün ölkəyə gələnlərin) sayı əlavə edilir, ölənlərin və emiqrantların (daimi yaşamaq üçün ölkədən gedənlərin) sayı isə həmin əhalidən çıxılır. Bu hesablama aşağıdakı düstura əsasən aparılır:

$$P = P_{01} + B + \dot{I} - D - E$$

Burada, P - əhalinin sayını, P_{01} - əvvəlki ayın 1-i vəziyyətinə olan əhalinin sayını, B - doğulanların sayını, \dot{I} - gələnlərin sayını, D - ölənlərin sayını, E - gedənlərin sayını bildirir.

Əhalinin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü əhalinin təbii və miqrasiya hərəkətinin ümumi göstəriciləri əsasında cari hesablamalar aparmaqla həyata keçirilir.

Rüblük əhalinin sayı

Əhalinin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əhalinin təbii və miqrasiya hərəkətinin ilkin məlumat nəticəsində əldə edilən ümumi göstəriciləri əsasında təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Əhalinin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü əhalinin təbii və miqrasiya hərəkətinin ümumi göstəriciləri əsasında cari hesablamalar aparmaqla həyata keçirilir.

İllik əhalinin sayı

Əhalinin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci on günlüyündə əhalinin təbii və miqrasiya hərəkətinin ilkin məlumat nəticəsində əldə edilən ümumi göstəriciləri əsasında təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Əhalinin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci on günlüyündə əhalinin təbii və miqrasiya hərəkətinin ümumi göstəriciləri əsasında cari hesablamalar aparmaqla həyata keçirilir.

Doğulanların sayı

Aylıq doğulanların sayı

Doğulanların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda doğulanların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Doğulanların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “doğum haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük doğulanların sayı

Doğulanların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda doğulanların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Doğulanların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “doğum haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik doğulanların sayı

Doğulanların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci ongünlüyündə əvvəlki aylarda doğulanların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Doğulanların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci ongünlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “doğum haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Ölənlərin sayı

Aylıq ölənlərin sayı

Ölənlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda ölənlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Ölənlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “ölüm haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük ölümlərin sayı

Ölümlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda ölümlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Ölümlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “ölüm haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik ölümlərin sayı

Ölümlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci on günlüyündə əvvəlki aylarda ölümlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Ölümlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci on günlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “ölüm haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Ana ölümü

İllik ana ölümü

Ana ölümünün son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci on günlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrinin ilkin sənədlərində mövcud olan ana ölümlərinin Səhiyyə Nazirliyinin ölüm haqqında tibbi şəhadətnamələrində mövcud olan ana ölümləri ilə üzləşdirilməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Körpə ölümü

İllik körpə ölümü

Körpə ölümünün son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci on günlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrinin ilkin sənədlərində mövcud olan körpə ölümlərinin Səhiyyə Nazirliyinin ölüm haqqında tibbi şəhadətnamələrində mövcud olan körpə ölümləri ilə

üzləşdirilməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Nikahların sayı

Aylıq nikahların sayı

Nikahların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda nikahların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Nikahların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın bağlanması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük nikahların sayı

Nikahların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda nikahların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Nikahların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın bağlanması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik nikahların sayı

Nikahların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci ongünlüyündə əvvəlki aylarda nikahların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Nikahların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci ongünlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın bağlanması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Boşanmaların sayı

Aylıq boşanmaların sayı

Boşanmaların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda boşanmaların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Boşanmaların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın ləğv olunması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük boşanmaların sayı

Boşanmaların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda boşanmaların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Boşanmaların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın ləğv olunması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik boşanmaların sayı

Boşanmaların sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci ongunlüyündə əvvəlki aylarda boşanmaların sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Boşanmaların sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci ongunlüyündə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən “nikahın ləğv olunması haqqında” akt qeydlərində mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Miqrasiya

Gələnlərin sayı

Aylıq gələnlərin sayı

Gələnlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda gələnlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gələnlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “A” – gəlmə adlı miqrantların statistik qeydiyyat vəərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük gələnlərin sayı

Gələnlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda gələnlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gələnlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “A” – gəlmə adlı miqrantların statistik qeydiyyat vəərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik gələnlərin sayı

Gələnlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci ongünlüyündə əvvəlki aylarda gələnlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gələnlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci ongünü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “A” – gəlmə adlı miqrantların statistik qeydiyyat vəərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Gedənlərin sayı

Aylıq gedənlərin sayı

Gedənlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 8-ci günü əvvəlki aylarda gedənlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gedənlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 38-ci günü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “B” – getmə adlı miqrantların statistik qeydiyyat vərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

Rüblük gedənlərin sayı

Gedənlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 10-cu günü əvvəlki aylarda gedənlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gedənlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat dövründən sonrakı ayın 40-cı günü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “B” – getmə adlı miqrantların statistik qeydiyyat vərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

İllik gedənlərin sayı

Gedənlərin sayının 1-ci dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin birinci ayının ikinci ongünlüyündə əvvəlki aylarda gedənlərin sayına əsasən təxmini hesablamalar aparmaqla həyata keçirilir.

Gedənlərin sayının son dəqiqləşməsi

Dəqiqləşdirmə hesabat ilinin ikinci ayının ikinci ongünü Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “B” – getmə adlı miqrantların statistik qeydiyyat vərəqəsinə qoşulan kəsmə talonunda mövcud olan göstəricilərin Baş Hesablama Mərkəzi tərəfindən statistik işlənməsi nəticəsində əldə olunan məlumatların cari hesablanmasına əsasən həyata keçirilir.

4. Kənd təsərrüfatı və ekologiya statistikas

Kənd təsərrüfatı statistikas sektoru

Aylıq hesabatlar üzrə

4.1 Yazlıq bitkilərin səpini.

- Aylıq məlumatlar üzrə birinci dəqiqləşmə hesabat ayından sonrakı ayın 7-ci iş günü seçmə müayinə vasitəsi ilə yerli statistika orqanları tərəfindən toplanmış məlumatlarla əlaqələndirilməklə ilkin dəqiqləşmə aparılır.
- Hesabat dövrünün sonuna 25 iyun tarixində yekunlaşdırılaraq aylar üzrə verilmiş məlumatlarla əlaqələndirilərək son dəqiqləşmə aparılır.

4.2 Məhsul yığı, payızlıqların səpini və dondurma şumu.

- Aylıq məlumatlar üzrə hesabat ayından sonrakı ayın 7-ci iş günü seçmə müayinə vasitəsi ilə yerli statistika orqanları tərəfindən toplanmış məlumatlarla əlaqələndirilməklə ilkin dəqiqləşmə aparılır.
- Hesabat dövrünün sonuna 27 dekabr tarixində yekunlaşdırılaraq aylar üzrə verilmiş məlumatlarla əlaqələndirilərək son dəqiqləşmə aparılır.

4.3 Heyvandarlığın vəziyyəti.

- Kənd təsərrüfatı müəssisələri üzrə hesabat ayından sonrakı ayın 7-ci iş günü yerli statistika orqanları tərəfindən toplanmış məlumatlarla əlaqələndirilməklə ilkin dəqiqləşmə aparılır.

4.4 Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri və artım tempi hesablanaraq hər ayın 7-nə qədər ilkin dəqiqləşmə aparılaraq təqdim olunur.

İllik məlumatlar üzrə:

4.5 2012-ci ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu.

- Hesabat məlumatları kənd təsərrüfatı müəssisələrinin hamısından, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarından seçmə müayinə vasitəsi ilə toplanaraq rayon statistika idarələrində yekunlaşdırılmaqla elektron poçt vasitəsi ilə 50-ci iş günü dəqiqləşdirilir.

4.6 Kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı.

- Hesabat məlumatları kənd təsərrüfatı müəssisələrinin hamısından, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarından seçmə müayinə vasitəsi ilə toplanaraq rayon statistika idarələrində yekunlaşdırılmaqla elektron poçt vasitəsi ilə 50-ci iş günü dəqiqləşdirilir.

4.7 Heyvandarlıq məhsullarının istehsalı, mal-qaranın sayı.

- Heyvandarlıq məhsullarının istehsalı, mal-qaranın sayı barədə ilkin məlumatlar hesabat ilindən sonra yanvarın 7-dək ilk dəqiqləşmə aparılmaqla təqdim olunur.
- Heyvandarlıq məhsullarının istehsalı barədə yekun məlumatlar hesabat ilindən sonra may ayının 17-nə qədər son dəqiqləşmələr aparılmaqla təqdim edilir.
- Mal-qaranın uçota alınmasının tam yekunları, 39-cu iş günü son dəqiqləşdirmə aparmaqla təqdim olunur.

Kənd təsərrüfatı və ekologiya statistikasına üzrə məlumatların dəqiqləşdirilməsi səbəbləri

4.8 Kənd təsərrüfatı müəssisələri üzrə mal və xidmətlərin istehsalı və göndərilməsi (yükənməsi).

- Aylıq məlumatlar üzrə birinci dəqiqləşmə hesabat ayından sonrakı ayın 7-ci iş günü kənd təsərrüfatı və balıqçılıq müəssisələri tərəfindən təqdim edilən aylıq 1-istehsal kt (meşə, balıq və ovçuluq) hesabat formaları əsasında ilkin dəqiqləşmə aparılır.
- Rüblik məlumatlar üzrə ikinci dəqiqləşmə hesabat rübündən sonrakı ayın 22-ci iş günü aylıq hesabat təqdim edən kənd təsərrüfatı və balıqçılıq müəssisələrinin baş verən dəyişikliklər barədə məlumatları, işçi sayı 25 nəfərdən az olan kiçik müəssisələr tərəfindən təqdim edilən rüblik 1-istehsal kt (meşə, balıq və ovçuluq) üzrə hesabat məlumatları əsasında son dəqiqləşmə aparılır.

4.9 Fərdi sahibkar və kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti.

- İllik məlumatlar üzrə birinci dəqiqləşmə hesabat ilindən sonrakı ilin may ayının 17-nə fərdi sahibkar və kənd təsərrüfatı müəssisələrindən yığılan 6-kt nömrəli hesabat məlumatları əsasında ilkin dəqiqləşmə aparılır.
- İllik məlumatlar üzrə son dəqiqləşmə hesabat ilindən sonrakı ilin may ayının 25-nə 6-kt nömrəli hesabat formaları ilə əlaqədar rayon statistika idarələri tərəfindən göndərilmiş düzəlişlər, dinamika sıralarının əlaqələndirilməsi məqsədi ilə aparılmış hesablamalar əsasında son dəqiqləşmə aparılır.

5. Xidmət statistikasına

Hesabat ayında bütün müəssisələr üzrə göstərilmiş xidmətlərin həcmi aşağıdakı düstura əsasən hesablanır:

$$V_t = V_t^{>10} + V_t^{<10} + V_t^{fs}$$

Burada,

V_t - xidmətlərin ümumi həcmi;

$V_t^{>10}$ - 1-istehsal (nəqliyyat, rabitə) hesabatının məlumatları əsasında işçilərin sayı 10 nəfərdən çox olan iri müəssisələr üzrə xidmətlərin ümumi həcmi;

$V_t^{<10}$ - işçilərinin sayı 10 nəfərdən az olan kiçik müəssisələr üzrə xidmətlərin ümumi həcmi əvvəlki rüb üzrə xidmətlərin orta aylıq həcminə əsasən hesablanır:

I rübdə əvvəlki ilin IV rübünün məlumatlarından istifadə olunur; II rüb üçün cari ilin birinci rübünün məlumatlarından istifadə olunur; III rüb üçün cari ilin II rübünün məlumatlarından istifadə olunur; IV rüb üçün cari ilin III rübünün məlumatlarından istifadə olunur;

V_t^{fs} - fərdi sahibkarlar üzrə göstərilmiş xidmətlərin həcmi, yük avtomobili nəqliyyatı sahəsində aparılmış statistik müşahidənin nəticələrinə əsasən və 1-fərdi sahibkarlıq (sərnişin) hesabat formasının məlumatları əsasında hesablanır.

5.1 Göstərilmiş xidmətlərin həcmi (kiçik müəssisələr üzrə)

Rüblük

Birinci rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə birinci rübün məlumatlarına düzəlişləri, ikinci rüb ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İkinci rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə ikinci rübün məlumatlarına düzəlişləri, üçüncü rüb ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Üçüncü rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə üçüncü rübün məlumatlarına düzəlişləri, dördüncü rüb ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Dördüncü rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə dördüncü rübün məlumatlarına düzəlişləri, sonrakı ilin birinci rüb ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

5.2 Nəqliyyat sektorunda yük, sərnişin daşınmaları və dövriyyələri

Birinci rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə birinci rübün məlumatlarına düzəlişləri, ikinci rüb üzrə əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İkinci rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə ikinci rübün məlumatlarına düzəlişləri, üçüncü rüb üzrə əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Üçüncü rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə üçüncü rübün məlumatlarına düzəlişləri, dördüncü rüb üzrə əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Dördüncü rüb üzrə göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə dördüncü rübün məlumatlarına düzəlişləri, sonrakı ilin birinci rüb üzrə əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6. Ticarət statistikas

6.1 Xarici ticarət sektorunda idxalın dövriyyəsi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.2 Xarici ticarət sektorunda ixracın dövriyyəsi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.3 Xarici ticarət sektorunda ticarət dövriyyəsi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.4 Xarici ticarət sektorunda ticarət saldosu

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.5 Xarici ticarət sektorunda idxalın artma və ya azalma tempi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.6 Xarici ticarət sektorunda ixracın artma və ya azalma tempi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

6.7 Xarici ticarət sektorunda ticarət dövriyyəsinin artma və ya azalma tempi

Aylıq göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ayın məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

Rüblük göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər rübün məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

İllik göstəricilərin son dəqiqləşməsi

Dəqiqləşdirmə, hər ilin məlumatlarına düzəlişlər sonrakı aylar ərzində əldə edilmiş statistik məlumatlar əsasında həyata keçirilir.

7. Əmək statistikas

Əmək haqqı üzrə məlumatların dəqiqləşdirilməsi sahə şöbələrinin iri, orta və kiçik müəssisələr üzrə təqdim etdikləri məlumatların qiymətləndirilməsinə əsaslanaraq rüblük və illik dövrüklə aparılır.

Əmək haqqı

Aylıq göstəricilərin dəqiqləşdirilməsi

Dəqiqləşdirmə illik məlumatlar əsasında hesabat ilindən sonrakı ilin iyul ayının 1-dək həyata keçirilir.

Rüblük göstəricilərin dəqiqləşdirilməsi

Birinci dəqiqləşdirmə hesabat rübündən sonrakı 35-ci gün həyata keçirilir.

İkinci dəqiqləşdirmə I yarımil dövründən sonrakı 35-ci gün həyata keçirilir.

Son dəqiqləşdirmə 9 aylıq dövrdən sonrakı 35-ci gün həyata keçirilir.

İllik göstəricilərin dəqiqləşdirilməsi

Birinci dəqiqləşdirmə hesabat ilindən sonrakı ilin may ayının əvvəlində həyata keçirilir.

İkinci dəqiqləşdirmə hesabat ilindən sonrakı ilin may ayının 16-dək həyata keçirilir.

Son dəqiqləşdirmə hesabat ilindən sonrakı ilin iyul ayının 1-dək həyata keçirilir.

Məşğulluq və işsizlik

İllik göstəricilərin son dəqiqləşdirilməsi hesabat ilindən sonrakı ilin may ayının 1-dək həyata keçirilir.

8. Qiymət statistikas

Aylıq göstəricilər

İstehlak mallarının və xidmətlərinin qiymət və tarif indeksləri

Sənaye məhsullarının istehsalçı qiymət indeksi

Birinci dəqiqləşmə tarixi hesabat ayından sonrakı ayın 17-dək

İkinci dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Sonuncu dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi

Birinci dəqiqləşmə tarixi hesabat ayından sonrakı ayın 17-dək

İkinci dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Sonuncu dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Nəqliyyat, poçt və telekommunikasiya tarifləri indeksi

Birinci dəqiqləşmə tarixi hesabat ayından sonrakı ayın 17-dək

İkinci dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Sonuncu dəqiqləşmə tarixi hesabat rübündən sonrakı ayın 17-dək

Tikinti işləri üzrə qiymət indeksi

Son dəqiqləşmə tarixi hesabat rübündən sonrakı rübün ikinci ayının 17-dək

İllik göstəricilər

İstehlak mallarının və xidmətlərinin qiymət və tarif indeksləri

Sənaye məhsullarının istehsalçı qiymət indeksi

Son dəqiqləşmə tarixi növbəti ilin yanvar ayının 17-dək

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi

Son dəqiqləşmə tarixi növbəti ilin yanvar ayının 17-dək

Nəqliyyat, poçt və telekommunikasiya tarifləri indeksi

Son dəqiqləşmə tarixi növbəti ilin yanvar ayının 17-dək

Tikinti işləri üzrə qiymət indeksi

Son dəqiqləşmə tarixi növbəti il fevral ayının ayının 10-dək